

Onun bəstələdiyi hərbi mahnilara hamı sevə-sevə qulaq asır. Onları dinlədikcə dinləmək istəyirsən. Sanki bu mahniların ritmlərində sirlilişirli ilahi bir qüvvə var. Bu qüvvə ilk səslənməsindən qəlbimizi sehirləyir, bulaq suyu kimi həzin-həzin ürəyimizə axıb könlümüze dolur, ruhumuzu oxşayır. Görəsən bəstəkarın mahnilarının qüdrəti nədədir ki, bu qədər sevilir, bu qədər oxunur? Bəlkə bu mahniların güclü onun vətənpərvərlikdən yoğrulmuş sözlərindədi.

Bu sözlərin Vətəni, onu qoruyanları tərənnüm etməsindədi. Yurdun, eləbanın müdafiəsinə çağırışındadı, əsgərə, zabitə müraciətindədi. Söhbət "İgid əsgər, möhkəm dayan", "Cənab leytenant", "Birinci batalyon" "Vətənəmanəti", "Öncə Vətəndir", "İstiqlal

ildən işini Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında davam etdirib. Ş.Musaoglu bu şəfa ocağında o zamanlar çox da geniş yayılmayan USM üzrə həkimlik ixtisasına yiyələnib, bu işin ən yaxşı mütəxəssislərindən biri olub.

misra-misra sözə, şeirə çevrilirdi. Qəlbləri riqqətə götürən igidlikdən yoğrulmuş bu şeirlərin üstünə yavaş-yavaş musiqi ritmləri də hopurdu. Beləcə, hərbi mahni və marşlar yaranırdı. Müstəqillik dövründə ilk hərbi marşları görkəmli bəstəkar Cavanşir Quliyev bəstələdi. Mən isə hərbi mahnilar bəstələməyə başladım.

Şahin müəllim ilk hərbi mahnısının yaranması tarixindən də söz açdı. Dedi ki, ezamiyyətlərinin birində Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevlə tanış olub. O, çox igid, qəhrəman bir zabit idi. Onunla tanış olduğu vaxtlarda

yində möhkəm dayandı, həm də torpağını işğaldan azad etdi. İkinci Qarabağ müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfərlə başa çatdı. Hərbçilərimiz döyüslərdə qəhrəmanlıq göstərərək 30 illik işğala son qoydular. Cəsarət və qətiyyətləri ile düşməni diz çökdürüb meğlub etdilər, xalqımıza Zəfər sevinci yaşatdilar. Azərbaycan Ordusu mahnilarda, şeirlərdə arzuladıqlarımızı reallığa çevirdi. Mənən elə gelir ki, Zəfərdən sonra həmin mahnilar daha da qürurla səslənir.

"Vətənim və xalqım üçün çalışıram"

marşı" və neçə-neçə sevilən mahni və marşların, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş "Mübariz" liberettosunun və "Mübariz" radio tamaşasının müəlliifi Şahin Musaoğludan gedir. Bəstələdiyi mahniların sözlərini də Şahin müəllim özü yazar. İndiyə qədər 40-dan çox hərbi vətənpərvərlik mahnısını dinləyicilərinin ixtiyarına verib. Onun şeirləri müxtəlif toplularda, mətbu orqanlarda, o cümlədən xarici ölkələrin (İran, Türkiyə, Küveyt, Rusiya) nüfuzlu dərgi, qəzet və internet saytlarıda yer alıb.

Şahin Musaoğlunun bəstələdiyi hərbi mahnilar demək olar ki, hər gün Silahlı Qüvvələrin hərbi hissə və bir-ləşmələrində əsgərlərin dilində səslənir. Dəfələrlə şahidi olmuşuq ki, təlimlər zamanı bu marş və mahniların səslənməsi hərbçilərin döyükə ruhunu yüksəldirdi, onları qəlebəyə səsləyir.

1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılıağac kəndində anadan olan Şahin Musa oğlu Əbilov orta məktəbi bitirdikdən sonra N.Nərimanova adına Azərbaycan Tibb İnstitutuna qəbul olub. 1986-cı ildə təhsilini başa vurduqdan sonra Biləsuvar rayonundakı xəstəxanada həkim işləyib. 1990-ci

Həmin ərəfədə ermənilər Qarabağı işgal etmək üçün azerbaycanlıları yurdalarından qovurdular. Azərbaycan-Ermənistən müharibəsinin odlu-alovlu çağlarında Şahin Musaoğlu orduya yollandı. Müdafiə Nazirliyi Tibb İdarəsində Qarabağ döyüslərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxiv yaratmaq kimi gərəkli bir işin bünövrsəsini qoyma. Sonra nazirliyin Sənədli Filmlər Kino-telestudiyası ilə əməkdaşlığı başladı. Hərbi vətənpərvərlik mahni və marşları da elə o vaxtdan yarandı.

- Həmin vaxtlarda hərbi-tibbi arxiv yaratmaq vacib iş idi, - deyə həkim-radioloq Şahin Musaoğlu bizimlə səhbətə başladı. - Nə qədər çətin olsa da, biz Qarabağ uğrunda döyüşüb yaralanan zabit və əsgərlərin siyahısını hazırlayıb arxivləşdirirdik. Qısa zaman ərzində xeyli gərəkli tapşırıqları yerinə yetirdik. İslərim nə qədər çox olsa da, Sənədli Filmlər Kino-telestudiyası ilə də əməkdaşlıq edirdim. Cəbhə bölgələrinə ezamiyyətə gedir, yurdumuzu qoruyaq oğullarla görüşür, onların barit qoxulu nəfəslərini duyurdum. Ezamiyyətlərim zamanı hərbçilərimizin qəhrəmanlığını gördükcə qəlbimi iftixar hissisi bürüyürdü. Vaxt keçdikcə bu hissələr

"İgid əsgər, möhkəm dayan" mahnısı üzərində işləyib. Yusiflə səhbət edərək öyrənib ki, qəhrəmanımız həm də bacarıqlı musiqicidi, qarmonda bir-birindən gözəl mahnilar ifa edir: "Mən də orta məktəb illərində musiqi təhsili almışdım. Bir neçə dəfə rəhmətlik Yusiflə "İgid əsgər, möhkəm dayan" mahnısının məşqlərini etmişdim. Xatrılayırsınızsa, ordumuzun yenicə yaranmış hərbi hissəsinin ilk əsgərləri Şəhidlər xiyabanında and içib Qarabağa döyüşə yoldalar. Həmin günlərdə bəstələdiyim "İgid əsgər, möhkəm dayan" mahnısı artıq hazır idi. Elə həmin ərəfədə ilk hərbi mahnim Azərbaycan Televiziyanın efirində səsləndi. Mahnını Milli Qəhrəmanımız Yusif Mirzəyevin əziz xatirəsinə həsr etdim. "İgid əsgər, möhkəm dayan" qısa müddət ərzində dinləyicilərdə böyük maraq doğurdu".

Şahin müəllimdən soruşanda ki, necə fikirləşirsiniz, Azərbaycan əsgəri İkinci Qarabağ müharibəsində mahnilarınızda istədiyiniz kimi, döyükə mövqeyində möhkəm dayandı? Bəstekarımız böyük qürurla dedi ki, bəli, Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində üzərinə düşən tarixi vəzifəni şərəflə yerinə yetirərkən həm mövqə-



Səhbətinin sonunda Şahin Musaoğlu gələcək planlarından da söz açdı. Dedi ki, yaradıcılıq bulaq kimidir, heç vaxt tükmər, qaynادiqça qaynayıf: "Fikirdən söz, sözdən misra, misradan da mahnilar yaranır. Hazırda yeni əsərlər üzərində çalışıram. Təbiidir ki, yazılaq, yaranacaq yeni mahni və marşlar Zəfərimizi tərənnüm edəcək. Bu gün daha çox yazmış olduğum əsərlərin klassik üslubda işlənməsinə üstünlük verirəm. Yəni bu mahniların həm nəfəslə alətlər, həm də simfonik orkestr üçün yazılıcaq versiyaları üzərində çalışıram. Nə yazıram, nə bəstələyirəm, hamisini xalqım və Vətənim üçün edirəm. Həyatda unudulmaz anlar çox olur. Mənim üçün ən unudulmaz, ən xoşbəxt anlar yaradıcılıqla möşgül olduğum anlardır. Çünkü bu unudulmaz anlardan elə unudulmaz şeir və hərbi mahnilar yaranır".

**Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"**